

Ölkəmiz son ikiəsrlik tarixinin
ən böyük zəfərini qazandı.
Azərbaycanın Qarabağ və Şərqi
Zəngəzur əraziləri Ermənistana-
nın işgalindən azad edildi və su-
verenliyi tam bərpa olundu. Ha-
zırda Ermənistana delimitasiya
işləri davam edir.

Qalib ölkənin vətəndaşı
olmağın qürurunu yaşayanlar
bu günlərdə də çox böyük,
möhəşəm tarixi hadisələrə
şahidlik edirlər. İşgalçılardan
otuz il ərzində xarabalığa çə-
virdikləri, yerlə yeksan et-
dikləri yaşayış məskənləri-
miz İkinci Qarabağ müharibəsindən
sonra həyata keçirilməyə başlayan
geniş və sürətli tikinti, bərpa işləri nə-
ticəsində yenidən qurulur və
yurd həsrətlə soydaşlarımız
geri döntürlər. Təəssüf ki, mi-
na təhlükəsi səbəbindən
yenidənqurma işləri, keçmiş
məcburi köckünlərin yurdla-
rına qaytarılması prosesi lə-
nəgir.

Ölkəmizin təxminən 12
faizi ilkin qiymətləndirmələ-
rə görə, 1,5 milyon mina və
naməlum sayıda partlamamış
hərbi sursatlarla çirkəndiril-
lib. İkinci Qarabağ müharibəsindən
sonra əksəriyyəti mülki olan 361 azərbaycanlı
mina qurbanı olub. Onlardan
68-i həlak olub, 293-ü isə
ağır yaralanıb. Ümumilikdə
Ermənistən Azərbaycana
qarşı hərbi təcavüzünün baş-
lığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız
minalardan zərər çəkib. On-
lardan 358-ni uşaqlar, 38-ni
isə qadınlar təşkil edir.

Mayın 30-da Zəngilanda
işə başlayan "Minaların ətraf
mühitə təsirinin azaldılması:
Təhlükəsiz və yaşıl gələcək
 üçün resursların səfərbər
olunması" mövzusunda 3-cü
beynəlxalq humanitar mina-
təmizləmə konfransının iştirakçılarına
ünvanlaşdırılmış müra-
ciətində Prezident İlham Əliyev
diqqətə çatdırıcı ki, mina
qurbanlarının sayının
gündən-günə artmasının əsas sə-
bəbləri sırasında Ermənistən-
nin Azərbaycan ərazisində
basdırıldığı minaların dəqiq
xəritələrini təqdim etməkdən
imtinasi, keçmiş təmas xətti-
nin arxasında yerləşən yolla-
ra, qəbiristanlıqlara, mülki tə-
yinatlı digər obyektlərə tələ
xarakterli minalar yerləşdir-
məsidir: "2020-ci ildən 2023-cü
ilə qədər uzunluğu 500 kilo-
metrədək olan yeni minalan-
mış zonalar yaradılmış, yeni-



Azərbaycan minatəmizləmə təcrübəsinə eyni problemdən əziyyət çəkən ölkələrlə bölmüşməyə hazırlıdır

dən Azərbaycanın ərazisinə
minalar basdırılmışdır. Bu-
nun məsuliyyəti Ermənistən-
nin üzərinə düşür".

Dövlət başçısı İlham Əliyev
müraciətində vurğulayıb
ki, minaların təmizlənməsin-
də üzləşdiyimiz çətinliklər,
eyni zamanda yenidənqurma
və bərpa işlərinə əngəl yara-
dır, 800 min keçmiş məcburi
köckünün öz evlərinə qayıtməsi-
na ciddi maneə töredi. Bu
günə qədər aparılan mi-
natəmizləmə prosesi nəticə-
sində 140 min hektara yaxın
sahənin 119 min 946 mina və
partlamamış hərbi sursatlar-
dan təmizləndiyini, lakin mi-
nalanmış ərazilərin bundan
daha geniş olduğunu qeyd
edən Prezident İlham Əliyev
minaları yerləşdirməyin
asan, onları təmizləməyin
isə qat-qat çətin və mürəkkəb
proses olduğunu vurğu-
ladı. Azərbaycanın bu məq-
sədlə qısa müddət ərzində
bütün gücünü səfərbər edə-
rək dünyada tətbiq olunan ən
müsəsir və qabaqcıl texnolo-
giyalardan istifadə etdiyini,
minatəmizləmə sahəsində
səmərəliliyin artırılması
 üçün tərəfimizdən davamlı
şəkildə müvafiq işlər görül-
düyü və hazırda imkanları-
mızın əvvəlki illərlə müqayi-
sədə xeyli artdığını bildirdi.

Azərbaycanın bu qlobal
problemən həlli istiqamətin-
də səyləri və gördüyü mü-
hüm işlər dünya ölkələrinin
və beynəlxalq təşkilatların
da diqqətindədir. "Minaların
ətraf mühitə təsirinin azal-
dılması: Təhlükəsiz və yaşıl
gələcək üçün resursların sə-
fərbər olunması" mövzusuna
həsr edilmiş konfransın Ba-
kida davam edən ikinci gü-
nündə BMT-nin Sülh Əmə-
liyyatları Departamentində
Qanunun alılıyi və təhlükə-
sizlik institutları üzrə baş ka-
tibin köməkçisi Aleksandr
Zuyev konfrans iştirakçıları-
na videomüraciətində Azə-
baycan hökumətinə ətraf
mühiti mühafizə sahəsində
həyata keçirdiyi tədbirlərə,
xüsusişlə mina təhlükəsi ilə
mübarizəyə dair fəaliyyətləri
18-ci Dayanıqlı İnkışaf Məq-
sədi (DİM) kimi təqdim etdi-
yinə görə təşəkkürünü bildi-
rib: "Azərbaycanın COP29-a
evsahibliyi etməsi onu göstə-
rir ki, ölkə ətraf mühitin mü-
hafizəsini ali məqsəd kimi
görür. Azərbaycanın minatə-
mizləmə fəaliyyətini - xüsusişlə
ANAMA-nın görüyü işləri yüksək
qiymətləndirirəm. Bu yaxınlarda beynəlxalq
mina fəaliyyətləri standartlarının
yenilənməsi dərc olunacaq. Ümumilikdə, mina

problemi ilə ətraf mühit ara-
sında əlaqəni qabartmaq va-
cibdir".

Azərbaycan Minatəmiz-
ləmə Agentliyinin və Birləş-
miş Millətlər Təşkilatının İnkı-
şaf Programının (BMT İP)
birgə təşkilatçılığı ilə keçirilən
III Beynəlxalq Minatəmizləmə
Konfransının yekununda
çıxışı zamanı Azərbaycan
Respublikası Prezidentinin Adminis-
trasiyasının Xarici siyaset məsələləri
söbəsi müdirinin müavini Nüs-
rət Süleymanov nəzərə çat-
dırıcı ki, minatəmizləmə sa-
həsində böyük təcrübə qaza-
nan və onu artırmaqdə da-
vam edən Azərbaycan bu
təcrübəni eyni problemdən
əziyyət çəkən digər ölkələr-
lə bölmüşməyə hazırlıdır: "Hə-
min bilik və təcrübəni əldə
etmək bizə baha başa gəlib".

Azərbaycanın bu il evsahibliyi
edəcəyi COP29-da da
bu məsələnin diqqət mərkə-
zində saxlanılacağı vurgulan-
mış Nüsret Süleymanov dedi:
"COP29-a evsahibliyi
edən ölkə kimi biz bu konfransda
iqlim dəyişikliyi mə-
sələsi ilə yanaşı, mina prob-
lemini də qaldırmağı özümü-
zə borc bilirik. İqlim dəyişik-
liyi ilə mübarizəyə töhfə ver-
mək üçün mina problemini
həll etməliyik. Nyu Yorkda

keçiriləcək Gələcəyin Sam-
mitini, Misirdə baş tutacaq
Ümumdünya Şəhərsalma Fo-
rumunu (WUF12) və Bakı-
nın evsahibliyi edəcəyi
COP29 tədbirini səbirsizliklə
gözlədiyimiz bir vaxtda bu
iki çağırış arasındaki qarşı-
lıqli əlaqəyə diqqət çəkərək
onlara qarşı mübarizə apar-
maqda qətiyyətliyik".

Mayın 31-de Bakıda başa
çatan 3-cü beynəlxalq huma-
nitar minatəmizləmə kon-
fransının yekununda bəyan-
namə qəbul olunub. Bəyan-
namədə BMT-nin üzv döv-
lətlərini minatəmizləmə ilə
bağlı, o cümlədən minaların
basdırıldığı yerlər haqqında
məlumat mübadiləsinə dair
müvafiq beynəlxalq öhdəlik-
lərinə əməl etməyə, minala-
rin və müharibənin partlayıcı
qalıqlarının mülki əhalilər üçün
ciddi təhlükə yaratdığı, eləcə
də ətraf mühitə, ərzaq təhlü-
kəsizliyinə və daha geniş so-
zial və iqtisadi inkişafə əngəl
tərəfdiyi ölkələrdə milli mi-
natəmizləmə potensialının
yaradılmasına və inkişafına
dəstək vermək məqsədilə
dövlətləri və müvafiq təşki-
latları seylerini davam etdir-
məyə çağırış var.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"